

**RİSK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMÜŞ AKTİVLƏRDƏN ASILI OLAN  
KAPİTALIN ADEKVATLIQ STANDARTLARININ  
(ƏMSALLARININ) HESABLANMASI**

(min manatla)

**A. KAPİTAL VƏSAİTLƏRİ**

<b>1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)</b>	<b>108 719,29</b>
a) Adi səhmlər (tam ödənilmiş paylar)	65 500,00
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	0,00
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	0,00
d) Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi	43 219,29
d1) əvvəlki illərin mənfəəti (zərəri)	0,00
d2) (çıx) cari ilin zərəri	0,00
d3) kapital ehtiyatları (fondları)	43 219,29
e) Digər	0,00
<b>2. I dərəcəli kapitaldan tutulmalar</b>	<b>3 985,72</b>
a) Qeyri-maddi aktivlər	3 985,72
b) Təxirə salınmış vergi aktivləri	0,00
<b>3. Tutulmalardan sonra I dərəcəli kapitalı (I—2)</b>	<b>104 733,58</b>
<b>4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)</b>	<b>16 613,02</b>
a) Cari ilin mənfəəti	8 128,96
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	8 484,06
c) Kapitalın digər komponentləri	0,00
c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər	0,00
c2) subordinasiya borc öhdəlikləri	0,00
d) Digər vəsaitlər	0,00
<b>5. Məcmu kapital (3+4)</b>	<b>121 346,60</b>
<b>6. Məcmu kapitaldan tutulmalar :</b>	<b>257,20</b>
a) bankın törəmə cəmiyyətlərinə kapital investisiyaları (xalis)	7,20
b) digər hüquqi şəxslərin kapitalına investisiyalar (xalis)	250,00
<b>7. Tutulmalardan sonra məcmu kapital (5-6)</b>	<b>121 089,40</b>
<b>8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər</b>	<b>719 157,09</b>

	<b>Sistem əhəmiyyətli banklar üzrə Norma</b>	<b>Sistem əhəmiyyətli banklar istisna olmaqla Norma</b>	<b>Fakt</b>
<b>9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100</b>	<b>6,00%</b>	<b>5,00%</b>	<b>14,56</b>
<b>10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100</b>	<b>12,00%</b>	<b>10,00%</b>	<b>16,84</b>
<b>11. Kontr-tsiklik kapital buferi</b>	<b>0%-2,5%</b>		<b>0,00%</b>
<b>12. Leverage əmsalı</b>	<b>min. 4%</b>	<b>min. 5%</b>	<b>12,68</b>